

“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə**

“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

	Səhifə
31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-4
31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI	
Maliyyə vəziyyəti haqqında hesabat	5
Məcmu gəlir haqqında hesabat	6
Kapitalda dəyişiklik haqqında hesabat	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8-9
Maliyyə hesabatları üzrə qeydlər	10-42

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2020-Cİ İL TARİXİNƏ**

Bu bəyannamə, “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) maliyyə hesabatları ilə bağlı Cəmiyyət rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2020-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin ildə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-ə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.


Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyətin maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 22 iyun 2021-ci il tarixində Cəmiyyətin İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

İdarə Heyəti tərəfindən:


Məhəmməd Təhməzov
İdarə Heyətinin sədri
22 iyun 2021-ci il
Bakı, Azərbaycan Respublikası



Kəmalə Qasımova
Baş mühasib

22 iyun 2021-ci il
Bakı, Azərbaycan Respublikası

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə:

Şərti Müsbət Rəy

Biz “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) 31 dekabr 2020-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları şərti rəy üçün əsaslar istisna olmaqla Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Şərti Rəy üçün Əsaslar

Biz illik mal-material ehtiyatlarının sayılması prosedurlarının Cəmiyyət tərəfindən icra olunduğu tarixdən əvvəl Cəmiyyətin auditorları olaraq təyin olduğumuz üçün 31 dekabr 2020 və 2019-cu il tarixlərində başa çatmış illərin sonunda Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının sayılması prosesini müşahidə etmək iqtidarında olmamışıq. Biz, həmçinin Cəmiyyətin 31 dekabr 2020 və 2019-cu il tarixlərinə maliyyə vəziyyəti haqqında hesabatda 965,327 AZN və 1,198,446 AZN məbləğində qeyd olunmuş Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının kəmiyyəti və vəziyyəti ilə bağlı alternativ üsullar vasitəsilə əminlik əldə edə bilməmişik. Bu məsələlərin nəticəsi olaraq, biz uçota alınmış və ya alınmamış mal-material ehtiyatlarının qalıqları, eləcə də məcmu gəlir haqqında hesabat, səhmdar kapitalında dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı təşkil edən elementlər ilə bağlı hər hansı bir düzəlişin tələb olunub-olunmadığını müəyyən edə bilməmişik.

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBEŞ məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBEŞ məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədımız hazırlanmış maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin, bu səviyyədə olan əminlikdə əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yaranı bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin yaranması risklərini müəyyən edib qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində yaranan əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifi aşkarlamamaq riskindən daha yüksəkdir, çünki, saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.

- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin, sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Baker Tilly Azərbaycan

22 iyun 2021-ci il
Bakı, Azərbaycan Respublikası

“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2020-Cİ İL TARİXİNƏ
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər:			
Əmlak, tikili və avadanlıqlar	7	13,638,729	14,647,000
Təxirə salınmış vergi aktivləri	8	575,789	515,141
Cəmi uzunmüddətli aktivlər		14,214,518	15,162,141
Cari aktivlər:			
Mal-material ehtiyatları	9	965,327	1,198,446
Avans ödənişləri	10	618,279	257,969
Ticarət fəaliyyəti ilə bağlı debitor borcları və digər alınacaq vəsaitlər	11	14,636,525	10,409
Pul vəsaitləri və onların ekvivalentləri	12	771,930	1,851,891
Digər aktivlər	13	1,085,174	245,713
Cəmi cari aktivlər		18,077,235	3,564,428
CƏMİ AKTİVLƏR		32,291,753	18,726,569
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Cari öhdəliklər:			
Borc vəsaitləri	14	200,000	-
Kreditor borcları və digər ödəniləcək vəsaitlər	15	9,948,744	265,223
Ödəniləcək mənfəət vergisi		989,376	1,058,692
Cəmi cari öhdəliklər		11,138,120	1,323,915
Cəmi öhdəliklər		11,138,120	1,323,915
KAPİTAL:			
Səhmdar kapitalı	16	160,672	160,672
Bölüşdürülməmiş mənfəət		20,992,961	17,241,982
Cəmi kapital		21,153,633	17,402,654
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		32,291,753	18,726,569

İdarə Heyəti tərəfindən:


Məhəmməd Təhməzov
 İdarə Heyətinin sədri

22 iyun 2021-ci il
 Bakı, Azərbaycan Respublikası


Kəmalə Qasıмова
 Baş mühasib

22 iyun 2021-ci il
 Bakı, Azərbaycan Respublikası

10-42-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏCMU GƏLİR HAQQINDA HESABAT 31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2020-ci il tarixində başa çatmış il üزرə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üزرə
Müqavilələr üzrə gəlirlər	17	25,346,598	32,590,275
Müqavilələr üzrə xərclər	18	(16,698,157)	(24,019,654)
Ümumi mənfəət		8,648,441	8,570,621
Ümumi və inzibati xərclər	19	(1,141,255)	(1,018,864)
Əməliyyat mənfəəti		7,507,186	7,551,757
Debitor borcları üzrə ehtimal olunan kredit zərərləri	11	(398,690)	(2,619,284)
Mənfəət vergisindən başqa vergilər		(35,780)	(29,246)
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər		-	(24,184)
Faiz xərci	14	(14,922)	(3,783)
Xarici valyuta mübadiləsi üzrə zərər, xalis		(2,703)	(11,227)
Digər (xərc)/gəlir	20	(916,341)	117,070
Mənfəət vergisindən əvvəl gəlir		6,138,750	4,981,103
Mənfəət vergisi xərci	8	(1,483,537)	(1,006,682)
İl üzrə xalis mənfəət		4,655,213	3,974,421
İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR		4,655,213	3,974,421

İdarə Heyəti tərəfindən:


Məhəmməd Fəhməzov
İdarə Heyətinin sədri
22 iyun 2021-ci il
Bakı, Azərbaycan Respublikası


Kəmalə Qasımova
Baş mühasib
22 iyun 2021-ci il
Bakı, Azərbaycan Respublikası

10-42-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.


“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Səhmdar kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2019-cu il	160,672	15,838,971	15,999,643
Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi	-	(171,410)	(171,410)
Ödənilmiş dividendlər	-	(2,400,000)	(2,400,000)
İl üzrə cəmi məcmu gəlir	-	3,974,421	3,974,421
31 dekabr 2019-cu il	160,672	17,241,982	17,402,654
Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi	-	(360,234)	(360,234)
Ödənilmiş dividendlər	-	(544,000)	(544,000)
İl üzrə cəmi məcmu gəlir	-	4,655,213	4,655,213
31 dekabr 2020-ci il	160,672	20,992,961	21,153,633

İdarə Heyəti tərəfindən:


Məhəmməd Təhməzov
İdarə Heyətinin sədri
22 iyun 2021-ci il
Bakı, Azərbaycan Respublikası


Kəmalə Qasımova
Baş mühasib
22 iyun 2021-ci il
Bakı, Azərbaycan Respublikası

10-42-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Mənfəət vergisindən əvvəl gəlir		6,138,750	4,981,103
Nağdsız maddələr üzrə düzəlişlər:			
Əmlak, tikili və avadanlıqların amortizasiyası	7	1,191,559	939,873
Debitor borcları üzrə ehtimal olunan kredit zərərləri	11	398,690	2,619,284
Faiz xərci	14	14,922	3,783
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər		-	24,184
Xarici valyuta mübadiləsi üzrə zərər		2,703	11,227
Digər gəlirlər	20	(12,939)	(117,070)
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri:		<u>7,733,685</u>	<u>8,462,384</u>
Əməliyyat aktiv və öhdəliklərində dəyişiklik:			
Mal və material ehtiyatlarında dəyişiklik		233,119	2,492,022
Debitor borcları və digər alınacaq vəsaitlər üzrə dəyişiklik		(15,024,807)	(30,366)
Avans ödənişlərində dəyişiklik		(360,310)	(257,969)
Digər aktivlər üzrə dəyişiklik		(839,461)	(110,074)
Kreditor borcları və digər ödəniləcək vəsaitlər üzrə dəyişiklik		9,727,038	(1,508,259)
Əməliyyat fəaliyyətindən yaranmış nağd pul vəsaitləri:		<u>1,469,264</u>	<u>9,047,738</u>
Ödənilmiş mənfəət vergisi		(1,844,115)	(97,500)
Əməliyyat fəaliyyəti üzrə (istifadə olunan)/daxil olan xalis nağd pul vəsaitləri		<u>(374,851)</u>	<u>8,940,970</u>
İNVESTİSİYA FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Əmlak, tikili və avadanlıqların satın alınması		(183,288)	(4,325,135)
İnvestisiya fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri		<u>(183,288)</u>	<u>(4,325,135)</u>
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:			
Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi		(360,234)	(171,410)
Ödənilmiş dividendlər		(544,000)	(2,400,000)
Səhmdarlardan borc vəsaitlərinin alınması		200,000	-
Banklardan borc vəsaitlərinin alınması	14	1,200,000	200,000
Banklara olan borcların geri ödənilməsi	14	(1,000,000)	(560,415)
Borc vəsaitləri üzrə ödənilmiş faiz	14	(14,922)	(4,634)
Maliyyələşdirmə fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri		<u>(519,156)</u>	<u>(2,936,459)</u>


“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2020-ci il tarixində baş a çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində baş a çatmış il üzrə
Xarici valyutada saxlanılan pul vəsaitləri və onların ekvivalentləri üzrə məzənnə fərqlərinin təsiri		(2,666)	(7,239)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİ ÜZRƏ XALIS (AZALMA)/ARTMA		(1,079,961)	1,681,405
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	12	1,851,891	170,486
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİ, <i>ilin sonuna</i>	12	771,930	1,851,891

İdarə Heyəti tərəfindən:


Məhəmməd Təhməzov
İdarə Heyətinin sədri
22 iyun 2021-ci il
Bakı, Azərbaycan Respublikası


Kəmalə Qasımova
Baş mühasib
22 iyun 2021-ci il
Bakı, Azərbaycan Respublikası

10-42-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.